

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il mayın 20-də Rıqa şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2022-ci il
606-VIQ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında

ANLAŞMA MEMORANDUMU

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Latviya Respublikasının Qida və Baytarlıq Xidməti, qida təhlükəsizliyi sahəsində birgə səylər göstərilməsi üçün sıx əlaqələr qurmaq niyyətində olduqlarını ifadə edərək,

qida sektorunda Tərəflərin dövlətləri arasında intensiv ticarət əlaqələri üçün potensialı anlayaraq, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi sahəsində Tərəflər arasında qarşılıqlı cavabdehlik, təcrübə mübadiləsi və müştərək maraq sahələrini müəyyən etmək və əməkdaşlığı təşviq etmək məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1
Məqsədlər

1.1. Bu Anlaşma Memorandumunun məqsədləri aşağıdakılardır:

1.1.1. bərabərlik və qarşılıqlı faydalılıq prinsipləri əsasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığı həyata keçirmək və inkişaf etdirmək;

1.1.2. Tərəflər arasında qida məhsullarının, o cümlədən baytarlıq nəzarətində olan məhsulların optimal səviyyədə təhlükəsizliyini “tarladan süfrəyədək” prinsipinə uyğun olaraq qida zəncirinin bütün mərhələləri boyunca təmin etməklə azad və maneəsiz ticarətə dəstək vermək.

Maddə 2
Əməkdaşlıq sahələri

2.1. Tərəflər öz səlahiyyətləri çərçivəsində qida məhsullarının ölkələrinə idxalı, ölkələrindən ixracı və təkrar ixracına dövlət nəzarətini ərazilərində qüvvədə olan milli qanunvericilik aktları və beynəlxalq prinsiplər nəzərə alınmaqla həyata keçirərək qarşılıqlı ticarətə dəstək verirlər.

2.2. Tərəflər qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi üzrə əməkdaşlıq edirlər.

2.3. Tərəflər qida təhlükəsizliyi sahəsində mütəxəssislər arasında təcrübə mübadiləsi həyata keçirirlər.

2.4. Tərəflər Azərbaycan, ingilis və latış dillərində bukletlərin nəşri vasitəsilə bilik mübadiləsi sahəsində əməkdaşlıq edirlər.

2.5. Tərəflər ölkələrinin epizootik vəziyyəti haqqında müvafiq informasiya mübadiləsini davam etdirirlər.

2.6. Tərəflər heyvan mənşəli qida məhsullarının ixracı üçün verilən sertifikatlara dəyişiklikləri və əlavələri yalnız qarşılıqlı razılıq əsasında və OIE-nin (Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı) tövsiyələrinə uyğun olaraq tətbiq edirlər.

2.7. Tərəflər dövlətlərinin milli qanunvericiliklərinə əsasən və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun olaraq dövlət baytarlıq və sanitariya nəzarətində olan, dövriyyəsi qadağan olunmuş və məhdudlaşdırılmış qida məhsulları barədə əvvəlcədən məlumat mübadiləsi həyata keçirirlər.

Maddə 3
Qida məhsullarına nəzarət və risk əsaslı yanaşma

3.1. Tərəflər öz fəaliyyətlərində risk əsaslı yanaşmanı rəhbər tuturlar.

3.2. Tərəflər qida təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin yoxlanılmasını və qeydiyyatını risk qiymətləndirilməsi əsasında həyata keçirirlər.

3.3. Tərəflər idxal və ixrac zamanı qida məhsullarının təhlükəsizliyini və yararlılığını təmin etmək üçün məhsulun ekspertizasını daşdığı risk səviyyəsinə uyğun olaraq həyata keçirirlər.

3.4. Tərəflər idxal olunmuş qida məhsullarının yoxlanılmasının dövlətlərinin milli qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada risklərin qiymətləndirilməsinə əsaslanan qida nəzarət sistemində uyğun olaraq aparılması barədə razılığa gəlirlər.

3.5. Tərəflər müxtəlif növ qida məhsullarının ixracı ilə bağlı idxal edən ölkənin ərazisində qüvvədə olan qanunvericilik aktlarını və beynəlxalq standartları nəzərə almaqla, müvafiq sertifikatların verilməsini təmin edirlər.

3.6. İdxal edən ölkənin qanunvericiliyində idxal olunan məhsullar üçün fərqli tələblər müəyyən edilmədikdə, Tərəflər ixrac edən ölkənin sertifikatına dair tələblərini (və digər təminatları) nəzərə alırlar.

3.7. Tərəflər ixrac ediləcək qida məhsullarına münasibətdə dövlətlərinin milli qanunvericilikləri barədə məlumatlan bir-

biriləri ilə bölüşürlər. Tərəflər idxal tələblərinə və şərtlərinə hər hansı dəyişiklik etdikdə qarşı Tərəfə bu barədə məlumat verirlər.

3.8. Tərəflər bütün yoxlama prosedurlarının sənədləşdirilməsini və şəffaflığını, eləcə də tələb olunduqda bütün prosedurlara dair məlumatların təqdim edilməsini təmin edirlər.

3.9. Tərəflər qida məhsullarının təhlükəsizliyinə dair risklərin azaldılması üçün ən effektiv və səmərəli vasitələrin əksər hallarda mənşə ölkəsində ilkin istehsal və emal zamanı nəzarət tədbirlərinin tətbiqi ilə əldə edildiyini nəzərə alaraq, qida məhsullarının qida zənciri boyunca təhlükəsizliyini təmin etmək öhdəliyi götürürlər.

Maddə 4

Texniki icra mexanizmi

4.1. İdxal edən Tərəf qida məhsulları ixrac edən subyektlərin fəaliyyətinin qida təhlükəsizliyinə dair norma və qaydaların tələblərinə cavab verdiyinə əmin olmaq üçün ixrac edən Tərəfdən müvafiq sənədləri tələb etmək hüququna malikdir. Tərəflər idxal edilən qida məhsullarının istehsal prosesi, habelə minimum keyfiyyət və təhlükəsizliyə nəzarətlə bağlı həyata keçirilən tədbirlərlə yerində tanış olmaq üçün yüksək riskli qida obyektlərinə (patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yarada bilən qida məhsullarının ilkin istehsalı, istehsalı və emalı ilə məşğul olan obyektlər) səfərlər etmək hüququna malikdirlər. İxrac edən Tərəf belə səfərləri əlaqələndirir.

4.2. İdxalçı ölkə idxal olunmuş bütün yüklərin zəruri hallarda dövlətinin milli qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada yoxlanılması hüququnu özündə saxlayır. Bura sənədlərin yoxlanılması, fiziki yoxlama, nümunə götürmə, müvəqqəti saxlama və digər tədbirlər daxildir.

4.3. Tərəflər idxal zamanı idxalçı ölkənin tələbləri yerinə yetirilmədikdə yüklərin qəbulundan imtina etmək hüququnu özündə saxlayırlar.

Maddə 5

Maliyyələşmə

5.1. Səfərlərlə bağlı xərclərin ödənilməsi Tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.

5.2. Tərəflər başqa cür razılaşma olmadığı təqdirdə, bu Anlaşma Memorandumu çərçivəsində mütəxəssislərin təcrübə mübadiləsi və ya müəyyən məlumatların (hesabatların) hazırlanması üzrə işlər aparılarkən, təcrübə mübadiləsi və ya məlumatlar (hesabatlar) tələb edən Tərəfdən maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsini əməkdaşlıq üçün vacib ilkin şərt olaraq qəbul edirlər.

Maddə 6

Birgə İşçi Qrup

6.1. Tərəflərin razılığı əsasında bu Anlaşma Memorandumunun müddələrinin həyata keçirilməsi ilə əlaqədar nəzarət və əlaqələndirməni təmin etmək və icra üçün optimal şərait yaratmaq məqsədilə hər iki Tərəfin nümayəndələrindən ibarət Birgə İşçi Qrup yaradılır.

6.2. Birgə İşçi Qrupun iclasları razılaşdırılmış onlayn rəqəmsal platformadan istifadə edilərək virtual formatda təşkil olunur.

6.3. Tərəflərdən hər hansı biri Birgə İşçi Qrupun üzvü görüşünün keçirilməsi üçün təşəbbüs irəli sürə bilər, bundan sonra Tərəflər görüşün yeri, tarixi və gündəliyi barədə razılaşırırlar. Belə görüşün bütün xərclərini görüşə təşəbbüs göstərən Tərəf ödəyir.

Maddə 7

Anlaşma Memorandumunun əhatə dairəsi

7.1. Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin beynəlxalq öhdəliklərinə xələl yetirmədən Tərəflərin dövlətlərinin ərazisində qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

7.2. Bu Anlaşma Memorandumu Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

Maddə 8

Fikir ayrılıqlarının həlli, əlavə və dəyişikliklər edilməsi

8.1. Bu Anlaşma Memorandumunun müddələrinin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə diplomatik kanallar vasitəsilə həll edilir.

8.2. Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi olan və bu Anlaşma Memorandumunun 9-cu maddəsinə müvafiq olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Maddə 9

Yekun müddəalar

9.1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldığı tarixdən qüvvəyə minir.

9.2. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərin hər biri istənilən vaxt digər Tərəfə bu Anlaşma Memorandumunun ləğv edilməsi niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildiriş verə bilər. Ləğv etmə belə bildirişin alınmasından 6 (altı) ay sonra etibarlı sayılır.

9.3. Bu Anlaşma Memorandumunun ləğv edilməsi ləğv etmədən əvvəl ona əsasən başlanılmış layihələrin və ya proqramların həyata keçirilməsinə təsir göstərmir.

9.4. Anlaşma Memorandumu Rıqa şəhərində 20 may 2022-ci il tarixində, hər biri Azərbaycan, latın və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmış və bütün mətnlər bərabər autentikdir. Mətnlər arasında uyğunsuzluq yarandıqı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi adından
(imza)

Latviya Respublikasının
Qida və Baytarlıq Xidməti adından
(imza)